



Elsevər Cəlilov

Xırdalan şəh., Tofiq İsmayılov küç. Ev 44A

elsevarjalilov@gmail.com

(+994 12) 349 15 15

(+994 55) 600 53 92

Peşəkar Təcrübə

Azərsun Holding (Almarket offisi)

Texniki Dəstək Üzrə Mütəxəssis

Texniki dəstək offis işçilərinə və Al market mağazalar şəbəkəsinə verilir:

- Kompüterlərə texniki xidmət.
- İstifadəçi kompyuterlərdə yaranan Hardware, Software problemlərini yerində həll etmək.
- Kompüterlərin, printerlərin, scannerlərin, turniketlərin və əl terminalların şəbəkəyə qoşulması.
- Əməliyyat sistemlərinin yazılması Windows 7,8,10, server.
- Domen şəbəkələrində istifadəçilərinin şifrələrinin dəyişdirilməsi.
- Kompüter, printer, scanner və digər avadanlıqlarda yaranan gündəlik problemlərin diaqnostikası və aradan qaldırılması.
- Yeni ofisin qurulmasında köməklik göstərmək (Kompüter, printer, scanner, turniket, terminal).
- Yeni istifadəçilərin işləməsi üçün kompüter və printerlərinin təhvil verilməsi və quraşdırılması.

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Agentliyi

Sysadmin Assistance / Logistics Assistance

04.2016 – davam edir

Sysadmin Assistance

- Kompüterlərə texniki xidmət,
- İstifadəçi kompyuterlərdə yaranan Hardware, Software problemlərini yerində həll etmək
- Kompüterlərin şəbəkəyə qoşulması və domenə qoşulması.
- Əməliyyat sistemlərinin yazılması Windows 7,8,10, server.
- Domen şəbəkələrində istifadəçilərin idarə olunması, qrupa əlavə etmək, icazə vermək
- Kompüterlərdə yaranan gündəlik problemlərin diaqnostikası və aradan qaldırılması,
- Antiviruslar yazılması idarə olunması və onların iş prinsiplərini bilmək.
- Yeni ofisin qurulmasında köməklik göstərmək (jəkləmək, İP kamera).
- Active Directory-de yeni istifadəçilərin yaradılması, qruplara əlavə etmək və icazə vermək.

- File server-de istifadəçiləri icazə vermək.

Logistics Assistance

- Avtomobillerin servis intervalına nəzarət, servisə aparmaq. Avtomobillərin yanacağına nəzarət etmək və onların yanacaq kartına nəzarət etmək;
- Rəhbər və Supervisorun tapşırığını yerinə yetirmək;
- Gömrüyə gələn yüklərin rəsmiləşdirilməsi və gətirilməsi;
- Xarici İşlər Nazirliyindən Visa və əməkdaşlara akreditasiya kartının alınması;

“ITC” MMC

Help desk

03.2015 – 03.2016

- Ofisdə və anbarda olan kompyuter və printerlərə proqram təminatının və köməkçi proqramların yazılması (software);
- Kompüter və digər texniki avadanlıqların nasazlığının aradan qaldırılması və bəzi hissələrin (cpu, ram, video kart, ana plata, və.s) dəyişdirilməsi (hardware).

Real Electronics

Satış təmsilcisi/Proqram təminatı

08.2014 – 01.2015

- Texniki avadanlıqların satışının planlaşdırılması və təşkili;
- Kompüterlərə proqram təminatının və köməkçi proqramların yazılması;
- Satış sonrası rəsmiləşdirmə (bank əməliyyatı) və qeydiyyatın aparılması;
- Digər xidmətlər.

Dil bilikləri

Azərbaycan dili: Oxumaq – səlis; Yazmaq – səlis; Danışiq- səlis

İngilis dili: Oxumaq – orta; Yazmaq – orta; Danışiq – zəif

Russian: Oxumaq – yaxşı; Yazmaq – yaxşı; Danışiq - zəif

Türk dili: Oxumaq – səlis; Yazmaq – səlis; Danışiq- orta

Təhsil

Orta Tehsil

1998- 2009

126 saylı tam orta məktəb

Ali Təhsil

2009-2013

Azərbaycan Neft və Sənaye Universiteti

Neft-qaz mühəndisliyi

Sertifikat və lisenziyalar

Ümumi

- Sürücülük vəsiqəsi “BC” kateqoriya
- “1C” Mühasibatlıq
- “BESAFE” Təhlükəsizlik təlimi
- United Nations Basic Security in the Field I
- United Nations Basic Security in the Field II
- United Nations Advanced Security in the Field

İT Certificate

- CyberArk Certification № 1052585;
- Technical Support Fundamentals (google certificate courser)
- IT Academy: Cloud and Virtualization Concepts (Jul 2020No Expiration Date)
- IT Academy: Network Virtualization Concepts (Jul 2020No Expiration Date)

Kompüter bilikləri

- Windows ƏS.
- Printerlərin, scannerlər və turniketlərin şəbəkəyə qoşulması və quraşdırılması.
- LAN və WAN üzrə başlanğıc biliklər.
- Active Directory.
- GPO.
- File server (FSRM).
- WSUS.
- WDS.
- Windows Server 2008/2012 R2./2016.
- DHCP server qurulması və konfigurasiyası.
- DNS server qurulması və konfigurasiyası.
- VMWare(ESXI 6.0;6.5).
- Hyper –V.
- İlk Şəbəkə Bilikləri.
- Switch and Router(Cisco) konfigurasiyası quraşdırılması.